



Əbülfət MƏDƏTOĞLU
madatoglua@mail.ru

MƏNƏ KÖLGƏMDƏN DƏ YAXIN...

Ümid elə sən özünsən

Cox qəribə bir ovqatın içərisin-dəyəm. Mənə elə gəlir ki, bu saat, bu an nə isə baş verəcək. Bunu ürəyim də hiss edir, duyğularım da. Hətta bir zəng gözləyən adam kimiyəm. Amma nə zəng gözləyi-rəm, nə də qeyri-adi nəyinsə baş verməsini. Sadəcə, oturub yazımı yazmaq, fikirlərimi bölüşmək, bir az da əger imkan olarsa, qayğıları unutmaq üçün həmkarlarla, ruhu-ma, qəlbimə yaxın adamlarla həm-söhbət olmaq keçir mənim içim-dən. Daha doğrusu, bu dediyim is-tək mənim üçün daha önemlidir, nəinki həmin o dediyim ovqat!..

Bəli, adam o vaxt özünə yer tapa bilmir ki, içində olduğu mühit, dayan-dığı yer və hətta gördüyü iş onun ürə-yincə olmur, onu sıxır, o, basqlar al-tında olur. Və beləcə, özünü bir tük-dən asılı sayıır. Qopub düşmək, hər şeyi vurub sindirmaq, hər şeyi atıb getmək fikri hakim olur varlığa. Və bütün bunların içərisində en xoş söz də, ən səmimi münasibət də bəzən adamı qıcıqlandırır. Özünü tənhalığa, təkliyə, uzaqlara götürüb aparmaq is-təyirsən. Doğrudur, bəzən psixoloq-lar, nə bilim bu işi bilənlər həmin o ovqata, o yaşama öz baxışlarıyla, öz bilikləriyle qiymət verirlər, münasibət bildirirlər, diaqnoz qoyurlar... Buna kimi psixoloji sarsıntı deyir, kimi depresiya, kimi əsəb pozğunluğu... Nə isə...

Amma mən bir onu bilirəm ki, in-sanın həmin o narahat durumunun kökündə mütləq özüne və Allaha bəlli olan bir istək, bir sevgi dayanır. Hə-min o, özüne və Allaha bəlli olan in-sana nəyi yaşadırsa, insanı nəyə kökləyirse, o da ovqata çevrilir. Yəni bir mesaj, bir telefon zəngi, bir baxış, bir hərəket həmin dediyim ovqata mənbe olur.

Bu mənada mən hərdən öz-özümə düşünürəm ki, mənim ömrüm, mə-nim həyatım zaman baxımından ne-cə ifadə oluna bilər. Neçə il, neçə ay, neçə gün düşüb payına. Bu sualın cavabını axır ki, tapmışam və yazmışam ki:

Ömrüm iki gündü mənim -
Biri sən yanında olan...
Biri mən yanında olan!
Qalan nə varsa gün donlu -
Bir ağ yalandı, ağ yalan!

İndi yəqin ki, səhərin gözü açılan-dan bəri kökləndiyim, daha doğrusu, məni öz cənginə almış həmin duyğu-lar hardasa elə Allaha və mənə bəlli olan duygunun, yəni sevginin fəsad-larıdı.

Ona görə də mən həm özümə, həm də sənə yük olan bu ömürdən qurtulmağın bir yolunu tapmaliyam. Elə bir yolunu ki, sənin qəlbin, ruhun iyə ucu boyda da olsa ağrısın, sizildamasın.

Və hətta o seçimə sən uğur diləyə-sən. Və mən də deyəm ki:

Dağ boyda ağıriyam, sel boyda kədər -
Allahim, ortadan götür, bu yükü...
Ürəye ağırlıq verməyim hədər -
Üzü gün batana ötür, bu yük...

Bəli, payız özünü tekce yarpaqlar-da, dəyişən havada göstərmir. Bilmirəm, əvvəllər də belə olub, yoxsa yox! Amma bu payız bir az qəribə gəlibdi həyatıma, çevrəmə. Bir yarpaq töküyü başlayıb bu payız həm doğ-malarım arasında, həm dost-tanış arasında. İtirdiyim əminəveləri, da-yım... İtirdiyim dostlar... kəndçilərim... Azərbaycan cəmiyyətinin sayılın adamları... Bütün bunlar bəlkə də təbii bir prosesdi. Amma nədən bun-ların hamısı payiza düşdü və nədən insanların yarpaq töküyü payızın yarpaq tökümüyle paralelleşir. Onla-rın hər ikisi barəsində bir hüznə, bir acıyla fikir bölüşürük. Bəlkə burda da bir möcüzə var, bir sərr var? Və ümu-miyətlə, ömrün payızı ifadəsi, anlayışı nədən həmişə bir ağırlıq gətirir ortalığa. Fikrləşəndə olduğum məc-lisde söz söyləyəndə həmin o dediyim ağırlıq öz işini görür. Yəni içənə, çohrənə bir kədər hopur. Ola bilsin ki, bu da Tanrıının bir hikmətidir, bir yazısıdır.

Və yaxud da görküdür. Adama həm zamanı tanıdır, həm də hardan gəlib hara getdiyini bildirir. Deməli, olum-ölüm məsafəsi bir az da yazılı payız arasındaki məsafəyə uyğun gelir. Bunu elə-belə söz gəlişi demirəm. Yaşananlara, baş verənlərə söykənib söyləyirəm. Axi, göz görə-görə, qulaq eşidə-eşidə insana bir həyat dərsi keçir, bir həyat bilgisi ve-rir...

Hə, indi bax, içərisində olduğum ovqatın da, zamanın da diqtəsi məni bir künçə sıxıb. Həmin o yaşantılar məni etirafa məcbur edir, açıq danışmağa, fikir bildirməyə tərəf çəkir. Mən də yaxamı əldən çıxarmaq üçün iç dünyama üz tuturam və yazışam ki:

Yer göstər ev tikməyim,
Amma ki, binə gəlin...
Başqa bir dinin varsa -
Durub o dinə gəlim!...

Əlim qaş üstə qalıb
Ahım daş üstə qalıb...
Nəmdi - yaş üstə qalır -
Alıb bir kinə gəlim...

Möcüzəsən, ya sirsən
Yerdə ocaq, ya pirsən...
Əl çatmayan o BİR sən -
Söylə, mən kimə gəlim?!

De, bilim nədi şərtin
Elə onun ən sərti...
Biri azdışa dərdin -
Qoy lap mən minə gəlim!..

Yəqin ki, bu misralar və onun ya-ratlığı aura hardasa öz işini gördü.

Ona görə də ovqatının kirecləşən damarı bir az yumuşaldı. Və mən bo-şalan şarın durumunu gözümün qar-şısına gətirib onu ürəyimle müqayisə etdim. Gördüm ki, o cansız cisimlə bu canlı varlıq arasında birə oxşarlıq var. O da üfürülən şarın dözməyib parlaması və yüksəkən ürəyin dözməyib partlaması. İkisi də sonda hər şeyi itirir. Yerdə qalan yaşınan ömrün çizgileri, naxışları, xatirələri, bir sözə, izidir. Təbii ki, bu dediklərim nə bütün ömürlərə, nə də bütün partlayan ürek'lərə aid deyil... Hər gün özünü kökləmək, özünü ümidi sabaha hazırlamaq kifayət qədər güc tələb etməklə yanaşı, həm də iradə tələb edir. Təəssüf ki, rəhmətlik Nüsret Kəsəmənli demişkən, bəzən bunlardan biri olanda o biri olmur. Yəni şairin dediyi kimi, "biri vardi, bi-ri yox".

Bax, indi mən də o dediyim məqa-mın tam içərisindəyəm. Gückümü sərf edib özümü kökləsəm də, tez ümidi-sizləşib, tez də məglub oluram. Yəni sona qədər dözüb durmağa iradəm çatmir.

Bunun da kifayət qədər səbəbləri var. Ən böyük səbəblərden biri də yenə təklikdi, tənhalıqdı... Axi, dörd divarla baş-başa qalmaq, özün danışib, özün eştirmək və bu danışdıqları-nı, eştidiklərini də misralamaq, şeirə çevirmək heç də asan deyil. Bu asan olmayan, adı bəlli, amma ifadə edil-məyəm gerçəklik həqiqətən insanı büdrədir, diz çökdürür, bəzən də sındırır. Mən belə məqamların birində yazmışam ki:

Gedim uzaqda dayanım
Kölgəm üzünə düşməsin...
Adımı çəkəndə, qopan -
Damla dizinə düşməsin...

İçim laldı, çölümse şən
Dərdlə ortaq, kədərlə tən...
Kiprikləri az qırp ki, sən -
Qopub gözünə düşməsin...

Mən cilovu tutsam da bərk
Tərk götürmür bu xəyal tərk...
Edim sənə kiçik bir ərk -
Öpüm izi də düşməsin!..

Bu açılan sabahların
Mən yaşayım qoy ahların...
Elədiyim günahların -
Adı izinə düşməsin...

Əbülfətin axlığı sel
Haqdan gəlib bilir bu el!
Kömək üçün atdiğın tel -
Çölün düzüne düşməsin...

Bəli, adam nə qədər yaxasını kə-nara çəksə də, duyğular, hissələr onu tək buraxır.

Bəzən deyillər ki, filankəs kölgəm kimi məni izləyir. Amma mən kölgən-in daimi olmadığını ən azından si-zin qədər biliyəm. Yəni məşhur bir

film var. Onun adını xatırlasınız, de-diymə inanarsız. Xatırlamayanlar üçün:

- Kəlgələr gecə yox olur!

Hə, bax, indi mənim inancım belə-dir ki, kölgədən daha çox insanın bir an da olsun yaxasını buraxmayan və gecə-gündüz fərqinə varmayan hissələrdi, duyğuları, xatırələrdi. Hətta onlar adamın yuxusuna da gəlir. Yə-ni bir xatirə bir yuxuya çevrilir! De-məli, baxış mənim də bir an olsun yaxamı buraxmayan, sərbəstliyimi, asudəliyimi öz ovcunun içerisinde saxlayan həmin o duyğular, hissələr Səninə, sevginə bağlıdır. Və mən də həmin o sevginin, yəni sənin həm girov, həm də özü olmuşam. Ona görə də bir anlıq olsa belə o sevgi, o duyğu məndən uzaq düşmür, uzaq dayanır.

Deməli, mən də onunla bahəm onun yanında oluram. Və bütün hallarımız, bütün məqamlarımız bir-birini tamamlayır. Bu tamlığın içərisində qazancım da, uğurum da, hətta uğursuzluğun da elə sevginin özüdür. Haqdan gələn, Tanrı hədiyyəsi olan bu sevgi ömrümüz şərəfləndirir, mənim tez-tez dəyişən ovqatıma bir ümid işığı olur. Mən də o ümid işığında üzümü sənə tutub etdiyim duaların təkrarında yanılmamağa çalışıram. Və beləcə sonuncu duamda dile gətirdiklərimi misralamaq, onu şei-re çevirmək istəyimi gizlətmirəm. Axi, mən sənə üz tutub yazmışam:

**Bu dünyanın qibləsi də,
İşığı da, suyu da sən...
Ən sərt şaxta, buz olsam da
Çətin məni soyudasan -
Özündən!**

**Hər sözünə bir acılıq
Baxışına kin qatsan da...
Qopmayacam, bu sevgiyə -
Lap tərsinə sən yatsan da
Özündən!**

**Xəyalıma rişxəndini
Açıq-aşkar bildirsən də...
Ayırmağa gücüm çatmaz
Məni hər an öldürsən də -
Özündən!**

**Aramıza sədd çəkdikcə
Mən içimdə üzüləcəm...
Sevəcəyəm dərd çəkdikcə
Odum sənsən! - isinəcəm -
Özündən!**

Bəli, bütün yazı boyu ovqatımı və yaşantılarımı ifadə etməyə çə-lışdım. Düşündüm ki, bu bölüşmə, bu paylaşma sənə də, mənə də bir az yeni nəfəs, bir az ağırlıqdan qurtulma gətirər. Bilmirəm, düşün-məyimdə haqlıyam, yoxsa yox, amma hər halda, bu da bir ümidi. Axi ümid ən sonda olur. Sizə və sevginizə ölümsüzlük arzusuya "Hələlik!" - deyirəm.